



Biz bazar iqtisadiyyatını vergi
yolu ilə tənzimləməliyik.

Heydər ƏLİYEV

Vergilər



Nö 32 (722) ■ 20 avqust 2014

www.vergiler.az

Qiyməti: 40 qəp.

Azərbaycan dünyada sabitlik məkanı kimi tanınır

Ölkədə həyata keçirilən siyaset - iqtisadi islahatlar və inkişaf məhiyyəti etibarılı yeni Azərbaycan modelinin formallaşmasına zəmin yaradıb. Son 10 ildə tam şəkildə formalanmış və dünyada tanınan bu modelin forqləndirici xüsusiyyətini iso inkişaf üzrə müəyyən olmuş istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, goləcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması, səsialyönümlülükün gözlənilməsi, mütərəqqi dönya rəhbərliyinə arxalanması təşkil edib.

Prezident İlham Əliyevin son 10 ildə həyata keçirdiyi siyaset Azərbaycanı regionda ən sürətlə inkişaf edən, məqsədlərinə doğru inamlı irəliliyən dövlətə çevirib. Dövlət başçısının teşəbbüsü və rəhbərliyi altında son illərdə ölkədə işsizlik probleminin holli, yeni sosial infrastruktur obyektlərinin - tohsil, mədəniyyət, sohiyyə, rabitə müəssisələrinin istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi «Azərbaycan 2020: goləcəyə baxış» inkişaf Konsepsiyanın realaşdırılması üçün yaxşı imkanlar açır. Bu kontekstdə regional iqtisada xidmət edən proqramların reallaşması, sonayələşmə prosesinin sürətləndirilməsi, 2014-cü ilin «Sənaye ili» elan edilməsi, bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçirilməsi də diqqət mərkəzindədir.

Azərbaycanda həyata keçirilən islahatların insan və vətəndaş amilinin yüksəlişinə xidmət etdiyi xüsuslu vurğulamağa ehtiyac yoxdur. Respublikanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətə çevriləməsi məqsədinin özü də, ilk növbədə, ölkə vətəndaşlarının sosial rəfah səviyyəsinin yüksəldilməsi məqsədindən hesablanmışdır. Üstəlik, səsialyönümlülük respublikanın milli iqtisadi inkişaf modelinin əsas xüsusiyətlərindən biridir. Bu baxımdan Azərbaycanın



Bu gün Azərbaycanda hər bir rayonda böyük quruculuq işləri aparılır. Gələcək perspektivlərimiz də çox müsbətdir. Biz ancaq inkişaf yolu ilə gedəcəyik. Baxma yaraq ki, dünyanın müxtəlif yerlərində indi böhran yaşanır: iqtisadi, ya hərbi və siyasi böhran. Azərbaycan sabitlik məkanıdır; sabitlik adasıdır.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

inkişaf modeli İsvəç modelinə nisbətən daha yaxındır. İsvəç modelində sosial siyaset vacib yer tutur və işçi qüvvəsinin (əsasən, yüksək ixtisaslı) tekrar istehsal üçün qismən normal şəraitin yaradılmasına təmin etməklə sosial gərginliyin azaldılmasında, sinfi antaqonizm və münaqışlərin neytrallaşdırılmasında mühüm rol oynayır.

Prezident İlham Əliyev bazar iqtisadiyyatı şəraitində «sosial dövlət» konsepsiyanından çıxış edərək sonradan respublikanın hər yerində olduğu kimi, paytaxtda və eləcə də ortaq qəsəbələrdə orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir, yaşıllıqlar salınır. Hər il olduğu kimi, bu il de respublikanın hər yerində mövcud məktəblər təmir edilir, müasir təhsil müəssisələri, təmir təxşir korpusları, idman meydançaları, iclas zalları inşa olunaraq ən müasir avadanlıqla təchiz edilir.

Prezident İlham Əliyev sinif otaqlarında və fənn kabinetlərinə mətbət mətbətləri yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir, yaşıllıqlar salınır. Hər il olduğu kimi, bu il de respublikanın hər yerində mövcud məktəblər təmir edilir, müasir təhsil müəssisələri, təmir təxşir korpusları, idman meydançaları, iclas zalları inşa olunaraq ən müasir avadanlıqla təchiz edilir.

Prezident İlham Əliyev sinif otaqlarında və fənn kabinetlərinə mətbət mətbətləri yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir, yaşıllıqlar salınır. Hər il olduğu kimi, bu il de respublikanın hər yerində mövcud məktəblər təmir edilir, müasir təhsil müəssisələri, təmir təxşir korpusları, idman meydançaları, iclas zalları inşa olunaraq ən müasir avadanlıqla təchiz edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Binaqördi rayonundakı 115 nömrəli tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonra əsaslı şəkildə yenidən qurulub. Təhsil ocağının bir hektarlıq həyətə sahəsində abadlıq və quruculuq işləri həyata keçirilib, yaşıllıqlar salınır. İstilik və işıqlanma sistemləri də müasir standartlar səviyyəsindədir. Məktəb içməli və texniki sistemləri ilə təchiz edilib.

Yeni dərs ili ərəfəsində təhsil kompleksinin 4800 kvadratmetr

lib ki, 115 nömrəli məktəbin binası 1965-ci ildə inşa olunub. Dövlətimizin başçısının tapşırıqlarına əsasən, 5 min kvadratmetr təkinti sahəsi olan məktəbdə yeni dərs ili ərəfəsində əsaslı yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilib. 47 sinif otagından ibarət 1380 şagird yerlik məktəbdə dərslər, əsasən, iki növbəde keçiriləcək. Məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri yüksək səviyyədə təmir olunub və lazımi ləvazimatla təchiz edilib.

Prezident İlham Əliyev sinif otaqlarında və fənn kabinetlərinə mətbət mətbətləri yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir, yaşıllıqlar salınır. Hər il olduğu kimi, bu il de respublikanın hər yerində mövcud məktəblər təmir edilir, müasir təhsil müəssisələri, təmir təxşir korpusları, idman meydançaları, iclas zalları inşa olunaraq ən müasir avadanlıqla təchiz edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Binaqördi rayonundakı 115 nömrəli tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonra əsaslı şəkildə yenidən qurulub. Təhsil ocağının bir hektarlıq həyətə sahəsində abadlıq və quruculuq işləri həyata keçirilib, yaşıllıqlar salınır. İstilik və işıqlanma sistemləri də müasir standartlar səviyyəsindədir. Məktəb içməli və texniki sistemləri ilə təchiz edilib.

Yeni dərs ili ərəfəsində təhsil

kompleksinin 4800 kvadratmetr bina 1958-ci ildə məktəbə çevrilir. Bu müddət ərzində məktəb binası ilk dəfə olaraq əsaslı şəkildə təmir edilir. Binada bənd-bərkitmə işləri həyata keçirilib.

Yeni dərs ili ərəfəsində təhsil

kompleksinin 4800 kvadratmetr bina 1958-ci ildə məktəbə çevrilir. Bu müddət ərzində məktəb binası ilk dəfə olaraq əsaslı şəkildə təmir edilir. Binada bənd-bərkitmə işləri həyata keçirilib.

Yeni dərs ili ərəfəsində təhsil

liyini önə çəkir. Bu siyaset neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağı imkan verən fundamental osasların yaradılmasını nəzərdə tutur.

Qeyri-neft sektorunda müşahidə edilən yüksək artım tempı hökumətin ortamüddətli perspektivdə qarşıya qoyduğu strateji hödəflərə osaslanaraq ilk növbədə makroiqtisadi sabitlik amili ilə sərtlənir. Öləke başçısının 2014-cü il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafi Dövlət Programı» regionların, o cümlədən qeyri-neft sektorunun inkişafı sahəsində 2004-cü ildə başlanılmış tədbirlərin uğurlu davamına təminat yaradır. Dövlət programı ölkədə makroiqtisadi sabitliyin temin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisə və iş yeriinin açılması, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, əhalinin rəfah halının daha da yaxşılaşdırılması və yoxsulluq səviyyəsinin azaldılması kimi prioritetləri özündə ehtiva edir.

Ümumilikdə ötən 10 il ərzində regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyaset ölkənin makroiqtisadi göstəricilərinin sürətə yaxşılaşmasına səbəb olmuş, ümumi daxili məhsul (ÜDM) 3,2 dəfə, adambına ÜDM-in həcmi 2,8 dəfə, qeyri-neft sektorunu 2,6 dəfə artmış, orta illik iqtisadi artım 12,9 faiz təşkil etmişdir. Son 10 ildə strateji valyuta ehtiyatları 31 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxl 4,1 dəfə, qeyri-neft ixracı 4,7 dəfə artmışdır.

Dövlət başçısı İlham Əliyev bu reallığı daim önə çəkir ki, sosial-iqtisadi inkişaf siyasetinin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunə kimi qiymətləndirilə bilər.

Bu gün ölkədə həyata keçirilən siyasetin başlıca məqsədi mətbət mətbətlərinin şəhərə yaxınlaşmasına səbəb olmuş, ümumi daxili məhsul (ÜDM) 3,2 dəfə, adambına ÜDM-in həcmi 2,8 dəfə, qeyri-neft sektorunu 2,6 dəfə artmış, orta illik iqtisadi artım 12,9 faiz təşkil etmişdir. Son 10 ildə strateji valyuta ehtiyatları 31 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxl 4,1 dəfə, qeyri-neft ixracı 4,7 dəfə artmışdır.

Dövlət başçısı İlham Əliyev bu reallığı daim önə çəkir ki, sosial-iqtisadi hüquqların müdafiəsi sa-



Gənc nəslin təhsili dövlətin diqqət mərkəzindədir

Xüsusi dövlət programında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, təhsil, sohiyyə, mədəniyyət müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, usaq bağçalarının inşası uğurla həyata keçirilir. Yeni dərs ili ərəfəsində respublikanın hər yerinde olduğu kimi, paytaxtda və eləcə də ortaq qəsəbələrdə orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir. Azərbaycan Prezidenti ötən illərdə respublikada dinamik sosial-iqtisadi tərəqqini təmin edən inkişaf modelini İsvəç modelinə nisbətən daha yaxındır. İsvəç modelində sosial siyaset vacib yer tutur və işçi qüvvəsinin (əsasən, yüksək ixtisaslı) tekrar istehsal üçün qismən normal şəraitin yaradılmasına təmin etməklə sosial gərginliyin azaldılmasında, sinfi antaqonizm və münaqışlərin neytrallaşdırılmasında mühüm rol oynayır.

Prezident İlham Əliyev sinif otaqlarında və fənn kabinetlərinə mətbət mətbətləri yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir, yaşıllıqlar salınır. Hər il olduğu kimi, bu il de respublikanın hər yerində mövcud məktəblər təmir edilir, müasir təhsil müəssisələri, təmir təxşir korpusları, idman meydançaları, iclas zalları inşa olunaraq ən müasir avadanlıqla təchiz edilir.

Prezident İlham Əliyev sinif otaqlarında və fənn kabinetlərinə mətbət mətbətləri yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir, yaşıllıqlar salınır. Hər il olduğu kimi, bu il de respublikanın hər yerində mövcud məktəblər təmir edilir, müasir təhsil müəssisələri, təmir təxşir korpusları, idman meydançaları, iclas zalları inşa olunaraq ən müasir avadanlıqla təchiz edilir.

Yeddiyiçən 115 nömrəli məktəbin binası 1965-ci ildə inşa olunub. Dövlətimizin başçısının tapşırıqlarına əsasən, 5 min kvadratmetr təkinti sahəsi olan məktəbdə yeni dərs ili ərəfəsində əsaslı yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilib. 47 sinif otagından ibarət 1380 şagird yerlik məktəbdə dərslər, əsasən, iki növbəde keçiriləcək. Məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri yüksək səviyyədə təmir olunub və lazımi ləvazimatla təchiz edilib.

Yeddiyiçən 115 nömrəli məktəbin binası 1965-ci ildə inşa olunub. Dövlətimizin başçısının tapşırıqlarına əsasən, 5 min kvadratmetr təkinti sahəsi olan məktəbdə yeni dərs ili ərəfəsində əsaslı yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilib. 47 sinif otagından ibarət 1380 şagird yerlik məktəbdə dərslər, əsasən, iki növbəde keçiriləcək. Məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri yüksək səviyyədə təmir olunub və lazımi ləvazimatla təchiz edilib.

Yeddiyiçən 115 nömrəli məktəbin binası 1965-ci ildə inşa olunub. Dövlətimizin başçısının tapşırıqlarına əsasən, 5 min kvadratmetr təkinti sahəsi olan məktəbdə yeni dərs ili ərəfəsində əsaslı yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilib. 47 sinif otagından ibarət 1380 şagird yerlik məktəbdə dərslər, əsasən, iki növbəde keçiriləcək. Məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri yüksək səviyyədə təmir olunub və lazımi ləvazimatla təchiz edilib.

Yeddiyiçən 115 nömrəli məktəbin binası 1965-ci ildə inşa olunub. Dövlətimizin başçısının tapşırıqlarına əsasən, 5 min kvadratmetr təkinti sahəsi olan məktəbdə yeni dərs ili ərəfəsində əsaslı yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilib. 47 sinif otagından ibarət 1380 şagird yerlik məktəbdə dərslər, əsasən, iki növbəde keçiriləcək. Məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri yüksək

Yerli vergi orqanlarının rəhbərləri ilə müşavirə

Vergilər Nazirliyində ərazi vergi orqanlarının rəhbərlərinin iştirakı ilə 2014-cü ilin 7 ayında yerli vergi orqanlarının fəaliyyətinin yekunları ilə bağlı iclas keçirilmişdir. İclas giriş sözü ilə vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədşanov açmışdır.

S.Məmmədşanov vergi daxil olmalarının ümumi vəziyyəti, vergi nəzarəti tədbirləri, vergi risklərinin təhlili və vergi dənəyayınma hallarının qarşısının alınması üçün həyata keçirilən tədbirlər, vergi ödəyicilərinə xidmət sahəsində görülen işlər barədə ümumi məlumat vermişdir.

İclasda məruzo ilə çıxış edən iqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi müavini Elçin Bəylərov 2014-cü ilin yeddi ayı ərzində vergi daxil olmalarının vəziyyəti barədə məlumat vermiş, dövlət büdcəsinə 4 milyard 394 milyon manat vəsaitin daxil olduğunu, bütçədə proqnozlarının 103,2% icra edildiyini, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə vergi daxil olmalarının 289,3 milyon manat və ya 7% çox olduğunu bildirmişdir. Ölkədə neft-qaz golrlarından asılılığın il-boil azaldılması məqsədilə iqtisadiyyatın şaxolndırılmış, sahibkarlıq inkişafı və sonaya potensialının gücləndirilməsi nəticəsində qeyri-neft-qaz sektorunu üzrə vergi daxil olmaları 2 milyard 459,3 milyon manat təşkil etmişdir ki, bu da proqnozun 102,9% icra edilməsi deməkdir.

Qeyd edilmişdir ki, ölkə rəhbərliyi tərəfindən 2004-2013-cü illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət programlarının uğurlu icrası regionların makroiqtisadi göstəricilərinin yüksəlməsinə şərait yaratmışdır. Yeddi ay ərzində regionlarda iqtisadi inkişaf tendensiyası davam etmiş, dövlət tərəfindən regionlara göstərilən qayğının nəticəsi olaraq hesabat dövründə regionlar üzrə daxil olmaların qeyri-neft-qaz sektorunu üzrə daxil olmalarına

Qeyd edilmişdir ki, mövcud vergi potensialindən tam istifadə olunması üçün yerli vergi orqanlarında vergi risklərinin təhlili işləri genişləndirilməli və təhlil bazasının imkanlarından geniş istifadə edilməlidir. Bu məqsədilə iqtisadi təhlil proseslərinin aparılması işlərinə daha ciddi yanaşılmalıdır.

Mövcud nöqsanların başver-

məsəblərə barədə danişan vergilər nazirinin müavini Sahir Məmmədşanov əmək müsəbatləri sahəsində aparılan işlərin, xüsusilə də əməkhaqqı fonduna nəzarətin artırılması sahəsində işlərin gücləndirilməsinin zəruri olduğunu vurgulamışdır.

İclasda hər bir yerli vergi orqanı üzrə yol verilmiş nöqsan və çatışmazlıklar aradan qaldırılması ilə bağlı görüləməli işlər olaflı müzakirə edilmişdir. Ərazi vergilər departamentlərinin və idarələrinin roisləri mövcud nöqsanların aradan qaldırılması üçün görülen tədbirlər barədə məlumat vermişlər.

Bununla belə, məruzo ilə yerli vergi orqanlarının fəaliyyətində müvəyyən nöqsanların olduğunu, bir sıra hallarda vergi qanunverciyinin və vergi inzibatiğinin təbiqinən, vergi uçoğu və vergi nəzarəti işlərinin zəif aparıldığım, vergi nəzarəti tədbirlərinin müxtəlif sahələr üzrə tam və lazımi səviyyədə həyata keçirilməməsi faktlarının mövcud olduğunu da qeyd etmişdir. Qeyd edilmişdir ki, əhaliyə göstərilən xidmetlərin və porakəndə ticarət dövriyyəsinin artmasına baxmayaraq, bəzi hallarda sahibkarlıq subyektlərinin dövriyyələrinin azaldılmasına yol verildiyi, vergi nəzarəti tədbirlərinin təyin edilməsində, yoxlamalar noticosunda əlavə riskli hesab olunan vergi ödəyicilərinin nəzarət tədbirləri ilə əhatə edilmiş, vergi nəzarəti tədbirlərinin rəsmi qəbulda, XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransın açılış mərasimində, ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasının plenar iclasında Prezident İlham Əliyevin çıxış və nitqlərinin xülasəsi verilib.

Nazir müavini mövcud çatışmazlıqlara yol açan səbəblərin tezliklə aradan qaldırılması üçün ərazi vergi orqanlarının özündən ciddi döntüş yaratmalarının əməkhaqqı təqdim etməyən vergi ödəyicilərinə nəzarətin gücləndirilməsi kimi məsələlərin ciddi nəzarətə götürülməsini tapşırılmışdır.

Vergi ödəyicilərinə xidmət sahəsindən işlərin gücləndirilməsinin vacibliyini qeyd edən nazir müavini vergi ödəyiciləri arasında məlumatlaşdırma işlərinin genişləndirilməsi, vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi ilə bağlı tapşırıqları vermişdir.

Vergi ödəyicilərinə xidmət sahəsindən işlərin gücləndirilməsinin vacibliyini qeyd edən nazir müavini vergi ödəyiciləri arasında məlumatlaşdırma işlərinin genişləndirilməsi, vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi ilə bağlı tapşırıqları vermişdir.



Vergi ödəyicilərinin nəzərinə!

Hörmətli vergi ödəyiciləri!

Əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində (www.e-gov.az, www.mlspp.gov.az) qeydiyyatdan keçirildikdən sonra hüquqi qüvvəyə minir. Bunun üçün işəgötürənlərin və ya onların nümayəndələrinin gücləndirilmiş elektron imzası, o cümlədən "ASAN İmza" sı olmalıdır.

Vergi ödəyiciləri "ASAN İmza" sertifikatını əldə etmek üçün "ASAN İmza" sim kartını Azərbaycanın hər üç mobil operatorundan 18 manat ödəməklə əldə edə və vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşmaqla müvafiq sertifikati ala bilərlər. Bundan sonra əmək müqavilələri elektron sisteme daxil edilir.

Vergilər Nazirliyi nəzərinizə çatdırın ki, işəgötürənlər tərəfindən əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi Vergi Məcəlləsinin 58.10-cu, İnzibati Xətalar Məcəlləsinin 53.1-ci və Cinayət Məcəlləsinin 162.1-ci maddələri ilə müvəyyən edilmiş məsuliyyətə sebəb olur.

Nezərinizə çatdırın ki, vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, ödənişsiz qaydada əmək müqavilələrinizi elektron sistemə daxil edə bilərsiniz.

Əlavə məlumatı www.taxes.gov.az və www.e-gov.az saytlarından, vergi ödəyicilərinə xidmət markazlarından və "195" Çağrı Mərkəzindən əda edə bilərsiniz.

AZƏRBAYCAN RESPUBLİKASI VERCİLƏR NAZIRLIYI

Borclu vergi ödəyicilərinin emlaki siyahıya alınmışdır

Bakı Şəhər Vergilər Departamentinin Vergi borclarının alınması idarəsinin əməkdaşları tərəfindən Nərimanov rayonundakı «TEKOPLAST» şirkətinin mağazasının, Nəsimi rayonunda fiziki şəxs Melikov Şahid Hüseyn oğluna məxsus tikinti materialları mağazasının və Yasamal rayonunda «N.MED CENTER» Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyəti vergi orqanları tərəfindən araşdırılarak adıçıklıñ ödəyicilərin müvafiq olaraq 15.185,76 manat, 6.276,39 manat və

«Azərbaycanın vergi jurnalı»nın 3-cü nömrəsi

Jurnalın «Rəsmi» rubrikasında Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümüne və Heydər Əliyev Fondundan yaradılmışının 10 iliyine həsr olunmuş təntənəli mərasimde Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondundan prezidenti Mehriban Əliyevanın çıxışlarının, Azərbaycanın milli bayramı - Respublika Günü müsəbatidle keçirilən rəsmi qəbulda, XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransın açılış mərasimində, ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasının plenar iclasında Prezident İlham Əliyevin çıxış və nitqlərinin xülasəsi verilib.

Azərbaycan Respublikasının vergilər naziri Fazıl Məmmədovun rehberlik etdiyi nümayəndə heyətinin may ayında Fransada işgüzar sefəri çərçivəsində Parisde keçirilən görüşlər barədə hesabat və «Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında» Konvensiyaya edilmiş dəyişikliklərə əsaslıdır. İctimaiyyət protokolun imzalanma mərasimindən sonra barədə məlumat «Əməkdaşlıq» rubrikasında dərc edilib. Bundan başqa, «Əməkdaşlıq» rubrikasında Avropadaxili Vergi Administrasiyaları Teşkilatının (IOTA) icraçı Şurasının mayın 26-də Bakıda keçirilmiş 92-ci iclas haqqında geniş məlumat da yer almışdır.

Bu il iyunun 6-da vergilər nazirinin birinci müavini Natiq Əmirovun sədrliyi ilə ABŞ Xarici Hesablar üzrə Vergi Əməkletmesi Aktı (FATCA) ilə bağlı keçirilmiş iclas haqqında hesabat oxuculara jurnalın «Vergi Nazirliyində» rubrikasında təqdim edilmişdir.

Azərbaycan iqtisad elminin inkişafında diqqətəlayiq xidmətləri olan AMEA-nın müxbir üzvü, Əməkdaşlıq iqtisadi elmləri doktoru, prof. Əli Nuriyevin bu il 75 yaşına təsadüf edir. Bu nömrədə alının ömür yoluna və elmi-pedaqoji fealiyyətinə həsr olunmuş «Çoxcəhəlli yaradıcılığı ilə seçilən görkəmli alim» sərələvhəli yubiley məqaləsi dərc edilib. Məqalənin müəllifləri i.e.d.,



prof. Elşən Hacızadə və Elşən Əliyev.

Oxucular jurnalın ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondundan yaradılmışının 10 iliyine həsr olunmuş təntənəli mərasimde Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, həmçinin Heydər Əliyevanın çıxışlarının, Azərbaycanın milli bayramı - Respublika Günü müsəbatidle keçirilən rəsmi qəbulda, XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransın açılış mərasimində, ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasının plenar iclasında Prezident İlham Əliyevin çıxış və nitqlərinin xülasəsi verilib.

Azərbaycan Respublikasının vergilər naziri Fazıl Məmmədovun rehberlik etdiyi nümayəndə heyətinin may ayında Fransada işgüzar sefəri çərçivəsində Parisde keçirilən görüşlər barədə hesabat və «Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında» Konvensiyaya edilmiş dəyişikliklərə əsaslıdır. İctimaiyyət protokolun imzalanma mərasimindən sonra barədə məlumat «Əməkdaşlıq» rubrikasında dərc edilib. Bundan başqa, «Əməkdaşlıq» rubrikasında Avropadaxili Vergi Administrasiyaları Teşkilatının (IOTA) icraçı Şurasının mayın 26-də Bakıda keçirilmiş 92-ci iclas haqqında geniş məlumat da yer almışdır.

«Qanunverciliğin» rubrikasında oxucular «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilmiş» barədə, «Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, usaq bağçalarına, xüsusi usaq bağçalarına və usaq evlərinə muddətli vergi güzəştərinin verilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi dərc edilib.

«Dünya iqtisadiyyatı» rubrikasında oxucular «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilmiş» barədə, «Kənd təsərrüfatı məhsulları istehsalçılara müddətli vergi güzəştərinin verilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi dərc edilib.

«Qanunverciliğin» rubrikasında oxucular «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilmiş» barədə, «Kənd təsərrüfatı məhsulları istehsalçılara müddətli vergi güzəştərinin verilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi dərc edilib.

«Dünya iqtisadiyyatı» rubrikasında oxucular «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilmiş» barədə, «Kənd təsərrüfatı məhsulları istehsalçılara müddətli vergi güzəştərinin verilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi dərc edilib.

Jurnal «Elm korifeyləri» rubrikasında oxucular bu dəfə 2004-cü ilde iqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülmüş Norveç iqtisadçı Finn Kidland və ABŞ iqtisadçı Edvard Prescottun həyatı və elmi yaradıcılıqları barədə oxucular məlumat dərc edilib.

Jurnal «Elm korifeyləri» rubrikasında oxucular bu dəfə 2004-cü ilde iqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülmüş Norveç iqtisadçı Finn Kidland və ABŞ iqtisadçı Edvard Prescottun həyatı və elmi yaradıcılıqları barədə oxucular məlumat dərc edilib.

Bu nömrədə «İqtisadi terminlər lüğəti»nin dərci də davam etdirilib.

Vergilər Nazirliyinin resenziyalı elmi nəşri olan «Azərbaycanın vergi jurnalı»nın 3-cü nömrəsi çapdan çıxıb

«Azərbaycan Respublikası və İspaniya Krallığı arasında gelirlər və emlaka görə vergilər münasibətde ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında» Konvensiyadan təsdiq edilmişdir.

Jurnalın elmi məqalələr blokunda i.f.d. C.Yusifovun «Vergitutma nəzəriyyələrində ədaletlilik, bərabərlik və qanunlara əsaslanan təkamül», Atatürkün təkamülü, Ataturkunun dəs. M.Kolçakın «Türkiyə və İOT ölkələrində vergi xərcləmələrinin qiyətləndirilməsi», i.f.d. Q.Tanrıverdiyevin «Mühasibat və vergi ucğundan etibatlılıq üçüntünün əsas xüsusiyyətləri», i.f.d. dos. İ.Seyfullayevin «İşçinin motivasiyası problemləri və nəzəri-praktiki yaşımları», i.f.d. P.Rzayevin və i.f.d. Z.Rzayevin «Müəssisə və təşkilatlarla heyətin idarə edilməsinin aktual problemləri», i.e.d., prof. E.Hacızadənin «Rəsədən nəqliyyat və təkərəmələşdirilməsində Bakı-Tbilisi-Qars demir yolu xətti laiyəsinin rölu», Buxarest İqtisadi Tədqiqatlar Akademiyasının doktorantı V.Gülməmmədovun «Azərbaycanın körpələr və orta sahibkarlığın tənzimləndirilməsində vergitutma amilləri», İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun doktorantı S.İmamverdiyevin «İxrac diversifikasiyası sahəsində idxlə-ixrac bankları» rölu məqalələr dərc edilib.

«Dünya iqtisadiyyatı» rubrikasında Almaniya Federativ Respublikasının iqtisadiyyatı, vergi sistemi haqqında oxuculara geniş məlumat verilmişdir.

Jurnal «Elm korifeyləri» rubrikasında oxucular bu dəfə 2004-cü ilde iqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülmüş Norveç iqtis

Vergi Məcəlləsinə edilən son dəyişikliklər zamanın tələbindən irəli gəlir

*Dəyişikliyə əsasən, gələn il yanvarın 1-dən
əmlak və torpaq vergiləri
yeni qaydada ödəniləcək*

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırırmalar Baş İdarəsinin Vergi siyasəti idarəsinin rəisi Şamil Ərəbovun sözlərinə görə, fiziki şəxslərin əmlak və torpaq vergiləri ilə bağlı edilən bu dəyişikliklər bələdiyyələrin vergi yığılmında üzləşdikləri problemləri aradan qaldıracaq: «Bildiyimiz kimi,

odur ki, fiziki şəxslərin əmlak vergisindən yayınma ehtimalı azalacaq. Bələdiyyələr tərəfindən verginin hesablanmasında və toplanmasında mövcud çətinliklərin aradan qalxmasına əlverişli şərait yaranacaqdır ki, bu da bələdiyyə bütçələrinin formallaşmasına müsbət təsir edəcək.

dan qırğınaq. Dizaynlinin imini, fiziki şəxslərin əmlak və torpaq vergiləri yerli vergilərə aid edilir və bələdiyyələr tərəfindən yığılır. Bələdiyyələrin yarandığı tarixdən bu günə qədər onlar tərəfindən tor- təsi fəzilət.

Onu da qeyd edək ki, bu dəyişikliklərlə əlaqədar Vergilər Nəzirliyinin bələdiyyələrlə bağlı təsdiq etdiyi normativ sənədlərində müvafiq dəyişikliklər olacaqdır.

Yaşayış fondları, høyetyanı sahələr və vətəndaşların bağ sahələrinin tutduğu torpaq sahələri 10 min kvadratmetrədək olduqda torpaq sa-

mətləndirmə xərclərini ödəyə bil-mədiklərinə görə bu işin öhdəsin-dən gəlməyə çətinlik çəkirdilər: buna vəsaitləri çatmirdı. Bələdiyyələrin işini asanlaşdırmaq, əmlak vergisinin tam və düzgün hesablanması məqsədilə binaların, yaşa-yış və qeyri-yaşayış sahələrinin əra-zilərinin sahələrinə görə verginin hesablanması üçün bu dəyişiklik-lərə ehtiyac var idi».

S.Ərəbov cəyd edib ki, dəyişik-həsinin hər 100 kvadratmetrinə gör-ə illik vergi Bakı şəhərində 0,6 manat, 10 min kvadratmetrdən yu-xarı hissəsi üçün isə hər 100 kvad-ratmetrinə görə 1,2 manat müəy-

*Vergi Macəlləsi
maliyyə potensiyalı*

Ş.Ərəbov qeyd edib ki, dəyişiklikdən əvvəl əmlakın 5000 manat-dək olan hissəsi vergidən azad idi, dəyişiklikdən sonra isə əmlakın 30 kvadratmetrədək olan hissəsi vergidən azad olacaq: «Bu güzəşt yallınız yaşayış sahələrinə aid edilir, qeyri-yaşayış sahələrinə güzəşt nəzərdə tutulmayıb. Onu da qeyd edək nunun qəsəbə və kəndlərində müvafiq olaraq bu rəqəmələr 0,5 və 1 manat, digər şəhərlər və rayon mərkəzlərində 0,3 və 0,6 manat təşkil edəcək. Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər üzrə hər 100 kvadratmetrə görə illik vergi 0,1 və 0,2 manat olacaq.

Zərdə tutulmayıb. Onu da qeyd edək ki, binanın şəhərin mərkəzində və mərkəzdən kənar yerləşməsi ilə bağlı 0,7-dən aşağı olmayan və 1,5-ə qədər əmsal tətbiq olunacaq. Bu o deməkdir ki, şəhərin mərkəzində olan binaya görə müəyyən edilmiş dərəcə ilə hesablanmış əmlak vergisinə əlavə 1,5 əmsal tətbiq olunaraq vergi artırılacaq.

Ondan əlavə olaraq, Əməkhan-

Qeyd olunan əmsallar Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2014-cü il tarixli Fərmanına əsasən, Nazirlər Kabinetin tərəfin-dən üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla müəyyən ediləcəkdir. Dəriyiblik əməkdaşlığı fəaliyyəti 1-1001-1444-nömrəli əməkdaşlığı fəaliyyəti 1-1001-1444-nömrəli

Dəyişikliklərin müsbət tərəfi üzrə hər 100 kvadratmetrə görə il-

Digitized by srujanika@gmail.com

E-özelliğin adırmənin əndəfə adlı rəsi genişləndirilən

Bu, məmən və tərəfdarlılıq unifikasiyasını şəffaflaşdırmaq, xidmətlər zamanı vaxta qənaət etmək, prosedurları sadələşdirmək və müasirləşdirmək kimi nəticələr əldə etməyə imkan verir. Ölkədə elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması və tərəfdarlılıq unifikasiyasının yüksəldilməsi nə şərait yaradır.

mövcuddur. Hərçinin yeri içi həkimiyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş, istifadəde olmayı qeyri-yaşayış sahələrinin hərracda satışına dair sıfarişlərin qəbulu ki mi elektron xidmət də istifadəyə verilib. Bundan əlavə, dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin özəlləşdirilməsi ilə

edilmiş ve varoşelik hüququnu esasında dövlət mülkiyyetine keçən emlakların satışı ilə bağlı hərraclada iştirak üçün internet vasitəsilə elektron formada sifarişlərin qəbulu və qeydə alınması həyata keçirilib. Ümumilikdə, bu xidmət vasitəsilə indiyədək 200-dən çox emlak üzrə verilmiş 44 elektron sifarişlə həmin emlaklar hərraclarda özülləşdirilib. Portalda təqdim olunan dövlət m

9 elektron sifariş verilib, 8 emsatılıb. Kiçik dövlət müəssisələrinin (obyektlərin) hərracda satış dair sifarişlərin qəbulu üzrə elektron sifariş qəbul edilib və əmlak özəlləşdirilib.

Qeyd edək ki, komitənin elektron xidmətlər portalında 20 interaktiv, 2 informativ olmaqla, 22 e-xidmət istifadəçilərə təqdim olunur. An-

sal ehtiyatları, iqtisadi fəal əhalinin sayı, iş yerilarının sayı, işsizlik və məşğulluq göstəriciləri, əməkhaqqı fondunun dinamikası, idarəetmə mədəniyyəti, mühasibat uçotu və s. bu kimi amillər nəzərə alınmaqla müəyyən edilir. Qeyd olunan amillər

bütövlükde vergi potensialının ösas rol oynadığı xarici faktörlerden birbaşa asılı olaraq təşkilatın mürəkkəb daxili strukturunu təşkil edir. Vergitutma sisteminin elementlərinin iqtisadi potensialdan ibarət olan xarici iqtisadi şəraitlə uzlaşdırılmasını vergi potensiali yerinə yetirir.

Vergi potensialının strukturunun metodoloji elementləri za-

Vergi potensialının strukturundan metodolojik elementlerin zaman ve mekandan asılı olaraq fərqləndirilir. Vergi potensialının struktur elementləri kimi çıxış edən potensial vergitutma obyektləri onlarla bağlı öhdəlikləri və inkişaf dinamikası potensialının kəmiyyət parametrlərini müəyyən edir. Buna görə də strateji potensial, ölkənin maliyyə planında eks etdirilən vergilərin məbləği və faktiki vergi daxilolmaları kəmiyyətcə fərqli olur. Yaranan fərq minimuma endirilməklə, dövlətin lazımi maliyyə bazasının formalasdırılmasında optimal vergi yüksü təmin olunaraq vergi potensialının tərkibinin maksimum aşkarlanması mühüm əhəmiyyət kəsb edir.

Iqtisadi və sosial inkişafın əsas makroiqtisadi göstəriciləri

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ötən yeddi ayı ərzində ümumi daxili məhsul istehsalı 2,4% artaraq 34 milyard manat təşkil etmişdir. Əlavə dəyərin 45,5%-i sənaye sahələrində, 11,4%-i tikinti kompleksində, 9,8%-i ticarət və pullu xidmət sahələrində, 5%-i nəqliyyatda, 1,7%-i informasiya və rəhbər məssisələrində, 4,9%-i aqrar bölgədə, 14,6%-i digər sahələrdə yaradılmışdır.

Iqtisadiyyatın qeyri-enerji sektorunda 6,9% artım müşahidə olunub

2014-cü ilin ilk yeddi ayında sənaye müssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 19,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7% az sənaye məhsul istehsalı olunmuşdur. Məhsulun 14,4 milyard manatı və ya 72,5%-i mədənçi-xarma bölməsində istehsal olunmuş, 24,9 milyon ton neft və 10,8 milyard kubmetr əmtəəlik qaz hasil edilmişdir.

Beləliklə, sənayenin qeyri-enerji sektorunda məhsul istehsalı 4,4% artmış, neft-qaz sektorunda isə 2,7% azalmışdır.

Ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9 milyard 75,5 milyon manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründən 3% çox vəsait yönəldilmişdir. Əsas kapitala cəlb olunmuş vəsaitin 6 milyard 596,7 milyon manatından tikinti-quraqışdırma işlərində istifadə olunmuş və müqayisə olunan dövrde 13% artmışdır. Əsaslı vəsaitin 67,7%-i və ya 6 milyard 140,7 milyon manatı məhsul istehsalı obyektlərinin tikintisine sərf olunmuş, əsas kapitala yönəldilmiş vəsaitin 6,4 milyard manatını və ya 70,8%-ni daxili investisyalar təşkil etmişdir.

Yeddi ay ərzində 986,5 min kv. metr sahəsi olan yaşayış ev-

ləri, 3300 şagird yerlik ümumtəhsil məktəbləri, 672 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpanlıq xəstoxana, Bakı şəhərində «Norm» Sement Zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni gəmi inşası zavodu, Milli Konservatoriyannın yeni inzibati-tədris kompleksi, Azərbaycan Milli Elmlər Akademiyası, Mərkəzi Kitabxanasının və «Azərbaycan Milli Ensiklopediyası» Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası və s. onurlarla obyekt istifadəye verilmişdir.

Cari il 1 ilin yanvar-iyul aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gölərləri 4,7% artaraq 21 milyard manata, hər bir nəfər döşən gölərlər isə 3,4% artaraq 2239,1 manata (orta hesabla ayda 319,9 manata) çatmışdır. Gəlirlərin 70,3%-i son istehlaka, 9,1%-i vergilərin, sosial siyorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18%-i isə əmanetlərin və kaptalın artırılmasına sərf edilmişdir. Əlkə iqtisadiyyatında muzdla çalısan işçilərin orta aylıq əməkhaqqı 6,3% artaraq 439,8 manat təşkil etmişdir. Tikinti, qeyri-

de 566,5 manat təşkil etmişdir.


Cari il 1 ilin yanvar-iyul aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gölərləri 4,7% artaraq 21 milyard manata, hər bir nəfər döşən gölərlər isə 3,4% artaraq 2239,1 manata (orta hesabla ayda 319,9 manata) çatmışdır. Gəlirlərin 70,3%-i son istehlaka, 9,1%-i vergilərin, sosial siyorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18%-i isə əmanetlərin və kaptalın artırılmasına sərf edilmişdir. Əlkə iqtisadiyyatında muzdla çalısan işçilərin orta aylıq əməkhaqqı 6,3% artaraq 439,8 manat təşkil etmişdir.

Büdcə daxioltmalarında vergilərin xüsusi çəkisi artı

2014-cü ilin yanvar-iyun aylarında dövlət bütçəsinin gölərləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9% azalaraq 9 milyard 338,9 milyon manat, xərcəri 0,1% azalaraq 8 milyard 723,9 milyon manat təşkil etmişdir. Büdcənin profisiit 615 milyon manat və ya ümumi daxili məhsulun 2,1%-i əsiviyəsində olmuşdur. Büdcə gölərlərinin 12,7%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən, 16,4%-i əlavə dəyər vergisindən, 4,9%-i fiziki şəxslərin gəlir vergisindən, 4,3%-i aksız vergisindən, 3,9%-i xarici iqtisadi fəaliyyətə bağlı vergilərdən, 2,6%-i digər vergilərdən daxil olmuş, 55,2%-i isə vergi olmayan gölərlər hesabına təmin edilmişdir.

Büdcə vəsaitlərinin 4087,2 milyon manatı (46,8%-i) iqtisadiyyatın inkişaf etdirilməsinə, 987,4 milyon manatı (11,3%-i) əhalinin sosial müdafiəsi və sosial təminatına, 904 milyon manatı (10,4%-i) isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə xərclənmüşdür. Xərcərin 21,2%-ni (1 milyard 853,1 milyon manat) əhaliyə əməkhaqqı, pensiya və müavinət əməkənləri təşkil etmişdir.

R.SADIQOV



5 milyard 413,6 milyon manat vəsaitin 3 milyard 065 milyon manatı xərclənmişdir.

2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar 2014-cü ilin birinci yarısında ölkədə 65,1 min yeni, o cümlədən 52,8 min daimi iş yeri açılmışdır ki, bu da işsizlik əsiviyəsinin aşağı salınmasına təsir edən əsas amillərdən biridir. Yaradılmış iş yerlərinin 69,3%-

nəqliyyat və s. sahələrdə işləyənlərin əməkhaqqı daha yüksək olmuş və yanvar-iyun ayları ərzində orta aylıq əməkhaqqı sənayede 705,6 manat, tikinti kompleksində 622,3 manat, nəqliyyat sahəsində 539 manat, informasiya və rəbət sektorunda isə 726,4 manat təşkil etmişdir. Bu göstərici neft sektorunda 1777,6 manat, qeyri-neft sektorunda 406 manat, dövlət bölməsində 354,3 manat, özəl bölmə-

Azərbaycan güclü xarici kreditor mövqeyini saxlayır

«Standard & Poor's» kredit reytinqləri xidməti Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini «BBB-/A-3» səviyyəsində reytinq üzrə «Sabit» proqnozla təsdiqləyib.

«Trendin məlumatına görə, reytinq agentliyinin bazə ertesi yaydığu məlumatda deyildiyi kimi, Azərbaycanın suveren reytinqlərinin təsdiqlənməsi S&P-nin belə bir rayını eks etdirir ki, ölkədə neft hasilatı ilə bağlı gölərlərin sürətli artımının qeyd alındığı əvvəlki dövrlə müqayisədə tədricən geriləməyə baxmayaq, hökumətin genişləndirilmiş tamiz aktivlərinin göstəriciləri və xarici kreditor mövqeyi kifayət qədər güclü olaq qalır. Məlumatda deyilir: «Gözənlənilən büdcə kəsirinə və borc həcmimin tədricən artmasına baxmayaq, hesab edirik ki, bütövlükde Azərbaycanın büdcə göstəriciləri ya-xın iki ilde yüksək olaq qalacaq».

Agentlik iqtisadi artım templorinin cüzi - 2013-cü ildeki 5,8%-den 2014-2017-ci illərdə toxminin dörd faizi qədər azalacağını - neft hasilatındaki durğunluqla bağlı neftin qiymətlərinin dördən artırmışdır. 2015-2016-ci illərdə toxminin 103 dollar/barelə qədər düşməni proqnozlaşdırır.

Hesabat müəlliflərinin fikrincə, dövlət bütçəsindən əsaslı xərclərin ixtisarı iqtisadi artım temploruna təsir edəcək: «Bununla belə, proqnozlara gələr, ÜDM-in artması yeni neft-qaz yataqlarının inkişafına investisiyaların əhəmiyyəti axını, həmçinin içtimai sektorda maşşaların və başqa sosial xərclərin son vaxtdakı artımı ilə dəstəklənəcək. Uzunmüddətli perspektivdə adambəşə ÜDM artımı toxminən üç faiz təşkil edəcək: «Bununla belə, proqnozlara gələr, ÜDM-in artması yeni neft-qaz yataqlarının inkişafına investisiyaların əhəmiyyəti axını, həmçinin içtimai sektorda maşşaların və başqa sosial xərclərin son vaxtdakı artımı ilə dəstəklənəcək. Uzunmüddətli perspektivdə adambəşə ÜDM artımı toxminən üç faiz təşkil edəcək: «Bununla belə, proqnozlara gələr, ÜDM-in artması yeni neft-qaz yataqlarının inkişafına investisiyaların əhəmiyyəti axını, həmçinin içtimai sektorda maşşaların və başqa sosial xərclərin son vaxtdakı artımı ilə dəstəklənəcək. Uzunmüddətli perspektivdə adambəşə ÜDM artımı toxminən üç faiz təşkil edəcək: «Bununla belə, proqnozlara gələr, ÜDM-in artması yeni neft-qaz yataqlarının inkişafına investisiyaların əhəmiyyəti axını, həmçinin içtimai sektorda maşşaların və başqa sosial xərclərin son vaxtdakı artımı ilə dəstəklənəcək. Uzunmüddətli perspektivdə adambəşə ÜDM artımı toxminən üç faiz təşkil edəcək: «Bununla belə, proqnozlara gələr, ÜDM-in artması yeni neft-qaz yataqlarının inkişafına investisiyaların əhəmiyyəti axını, həmçinin içtimai sektorda maşşaların və başqa sosial xərclərin son vaxtdakı artımı ilə dəstəklənəcək. Uzunmüddətli perspektivdə adambəşə ÜDM artımı toxminən üç faiz təşkil edəcək: «Bununla belə, proqnozlara gələr, ÜDM-in artması yeni neft-qaz yataqlarının inkişafına investisiyaların əhəmiyyəti axını, həmçinin içtimai sektorda maşşaların və başqa sosial xərclərin son vaxtdakı artımı ilə dəstəklənəcək. Uzunmüddətli perspektivdə adambəşə ÜDM artımı toxminən üç faiz təşkil edəcək: «Bununla belə, proqnozlara gələr, ÜDM-in artması yeni neft-qaz yataqlarının inkişafına investisiyaların əhəmiyyəti axını, həmçinin içtimai sektorda maşşaların və başqa sosial xərclərin son vaxtdakı artımı ilə dəstəklənəcək. Uzunmüddətli perspektivdə adambəşə ÜDM artımı toxminən üç faiz təşkil edəcək: «Bununla belə, proqnozlara gələr, ÜDM-in artması yeni neft-qaz yataqlarının inkişafına investisiyaların əhəmiyyəti axını, həmçinin içtimai sektorda maşşaların və başqa sosial xərclərin son vaxtdakı artımı ilə dəstəklənəcək. Uzunmüddətli perspektivdə adambəşə ÜDM artımı toxminən üç faiz təşkil edəcək: «Bununla belə, proqnozlara gələr, ÜDM-in artması yeni neft-qaz yataqlarının inkişafına investisiyaların əhəmiyyəti axını, həmçinin içtimai sektorda maşşaların və başqa sosial xərclərin son vaxtdakı artımı ilə dəstəklənəcək. Uzunmüddətli perspektivdə adambəşə ÜDM artımı toxminən üç faiz təşkil edəcək: «Bununla belə, proqnozlara gələr, ÜDM-in artması yeni neft-qaz yataqlarının inkişafına investisiyaların əhəmiyyəti axını, həmçinin içtimai sektorda maşşaların və başqa sosial xərclərin son vaxtdakı artımı ilə dəstəklənəcək. Uzunmüddətli perspektivdə adambəşə ÜDM artımı toxminən üç faiz təşkil edəcək: «Bununla belə, proqnozlara gələr, ÜDM-in artması yeni neft-qaz yataqlarının inkişafına investisiyaların əhəmiyyəti axını, həmçinin içtimai sektorda maşşaların və başqa sosial xərclərin son vaxtdakı artımı ilə dəstəklənəcək. Uzunmüddətli perspektivdə adambəşə ÜDM artımı toxminən üç faiz təşkil edəcək: «Bununla belə, proqnozlara gələr, ÜDM-in artması yeni neft-qaz yataqlarının inkişafına investisiyaların əhəmiyyəti axını, həmçinin içtimai sektorda maşşaların və başqa sosial xərclərin son vaxtdakı artımı ilə dəstəklənəcək. Uzunmüddətli perspektivdə adambəşə ÜDM artımı toxminən üç faiz təşkil edəcək: «Bununla belə, proqnozlara gələr, ÜDM-in artması yeni neft-qaz yataqlarının inkişafına investisiyaların əhəmiyyəti axını, həmçinin içtimai sektorda maşşaların və başqa sosial xərclərin son vaxtdakı artımı ilə dəstəklənəcək. Uzunmüddətli perspektivdə adambəşə ÜDM artımı toxminən üç faiz təşkil edəcək: «Bununla belə, proqnozlara gələr, ÜDM-in artması yeni neft-qaz yataqlarının inkişafına investisiyaların əhəmiyyəti axını, həmçinin içtimai sektorda maşşaların və başqa sosial xərclərin son vaxtdakı artımı ilə dəstəklənəcək. Uzunmüddətli perspektivdə adambəşə ÜDM artımı toxminən üç faiz təşkil edəcək: «Bununla belə, proqnozlara gələr, ÜDM-in artması yeni neft-qaz yataqlarının inkişafına investisiyaların əhəmiyyəti axını, həmçinin içtimai sektorda maşşaların və başqa sosial xərclərin son vaxtdakı artımı ilə dəstəklənəcək. Uzunmüddətli perspektivdə adambəşə ÜDM artımı toxminən üç faiz təşkil edəcək: «Bununla belə, proqnozlara gələr, ÜDM-in artması yeni neft-qaz yataqlarının inkişafına investisiyaların əhəmiyyəti axını, həmçinin içtimai sektorda maşşaların və başqa sosial xərclərin son vaxtdakı artımı ilə dəstəklənəcək. Uzunmüddətli perspektivdə adambəşə ÜDM artımı toxminən üç faiz təşkil edəcək: «Bununla belə, proqnozlara gələr, ÜDM-in artması yeni neft-qaz yataqlarının inkişafına investisiyaların əhəmiyyəti axını, həmçinin içtimai sektorda maşşaların və başqa sosial xərclərin son vaxtdakı artımı ilə dəstəklənəcək. Uzunmüddətli perspektivdə adambəşə ÜDM artımı toxminən üç faiz təşkil edəcək: «Bununla belə, proqnozlara gələr, ÜDM-in artması yeni neft-qaz yataqlarının inkişafına investisiyaların əhəmiyyəti axını, həmçinin içtimai sektorda maşşaların və başqa sosial xərclərin son vaxtdakı artımı ilə dəstəklənəcək. Uzunmüddətli perspektivdə adambəşə ÜDM artımı toxminən üç faiz təşkil edəcək: «Bununla belə, proqnozlara gələr, ÜDM-in artması yeni neft-qaz yataqlarının inkişafına investisiyaların əhəmiyyəti axını, həmçinin içtimai sektorda maşşaların və başqa sosial xərclərin son vaxtdakı artımı ilə dəstəklənəcək. Uzunmüddətli perspektivdə adambəşə ÜDM artımı toxminən üç faiz təşkil edəcək: «Bununla belə, proqnozlara gələr, ÜDM-in artması yeni neft-qaz yataqlarının inkişafına investisiyaların əhəmiyyəti axını, həmçinin içtimai sektorda maşşaların və başqa sosial xərclərin son vaxtdakı artımı ilə dəstəklənəcək. Uzunmüddətli perspektivdə adambəşə ÜDM artımı toxminən üç faiz təşkil edəcək: «Bununla belə, proqnozlara gələr, ÜDM-in artması yeni neft-qaz yataqlarının inkişafına investisiyaların əhəmiyyəti axını, həmçinin içtimai sektorda maşşaların və başqa sosial xərclərin son vaxtdakı artımı ilə dəstəklənəcək. Uzunmüddətli perspektivdə adambəşə ÜDM artımı toxminən üç faiz təşkil edəcək: «Bununla belə, proqnozlara gələr, ÜDM-in artması yeni neft-qaz yataqlarının inkişafına investisiyaların əhəmiyyəti axını, həmçinin içtimai sektorda maşşaların və başqa sosial xərclərin son vaxtdakı artımı ilə dəstəklənəcək. Uzunmüddətli perspektivdə adambəşə ÜDM artımı toxminən üç faiz təşkil edəcək: «Bununla belə, proqnozlara gələr, ÜDM-in artması yeni neft-qaz yataqlarının inkişafına investisiyaların əhəmiyyəti axını, həmçinin içtimai sektorda maşşaların və başqa sosial xərclərin son vaxtdakı artımı ilə dəstəklənəcək. Uzunmüddətli perspektivdə adambəşə ÜDM artımı toxminən üç faiz təşkil edəcək:

Kiçik bələdiyyələrin birləşdirilməsi gözlənilir

Bəzi kommunal xidmətlərin işə bələdiyyələrin səlahiyyətinə verilməsi gündəlikdədir

Bu ilin dekabrında dördüncü çağırış bələdiyyə seçkiləri keçiriləcək. Bu qurumlar fəaliyyət göstərdiyi 15 il ərzində yerli idarəetmə mərkəzi kimi formalşma prosesində olsa da, onlar diqqətdən kənardı olmayıb. Bələdiyyələrin səlahiyyətlərinin artırılması, onlara əlavə maliyyə təminatının verilməsi və bütövlükde bu qurumların bir struktur kimi güc mərkəzini əvərilməsi üçün müxtəlif təkliflər irəli sürüllər. Hələlik bu təkliflərin böyük əksəriyyəti reallaşmasa da, hər seçki ilində bələdiyyələrin fəallığının artırılması istiqamətində müyyəyən addımlar atılır. Bəs bu seçki ərefəsində bələdiyyələr üçün hansı yeniliklər gözlənilir?

Millət vəkili Siyavuş Novruzov deyib ki, əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə bələdiyyə üzvlüyünə namizədlərin osasın qadınlar və gənclərdən ibarət olmasına üstünlük veriləcək. Azərbaycan bələdiyyələrinin fealiyyətini müsbət qiymətləndirən millət vəkili bildirib ki, bu qurumlar yerli özünlüdürlərini təmələnmişdir. Dünya təcrübəsi öyrənilir, bələdiyyə qanunvericiliyi təkmilləşdirilir, yeni səlahiyyətlərin müyyəyənləşməsi istiqamətində addımlar atılır.

Bələdiyyələrin fealiyyətinin gücləndirilməsini nəzərdə tutan təkliflər paketinə müsbət bildiuren S. Novruzov bələdiyyələrin fealiyyətinin gücləndirilməsinə böyük ehtiyac olduğunu vurgulayıb. Onun sözlərinə görə, təkliflər paketində bələdiyyələrin yerli idarəetmə sahəsində işinin gücləndirilməsi xüsusi olaraq önə çökilib.

Vergilərin yüksələməsi, əmlakın icarəyə verilməsi və s. kimi məsələlərdə bələdiyyələrlər xüsusi səlahiyyətlərin verilməsi geniş müzakirə olunub.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Tahir Rzayev həzirdə fealiyyət göstəren bələdiyyələrin böyük əksəriyyətinin passiv olduğunu bildirib. Onun sözlərinə görə, məhz bu səbəbdən qarşıda 5 ildə növbəti dəfə kiçik bələdiyyələrin birləşdirilməsi yolu ilə onların sayı azaldılacaq: «Həzirdə ölkədə fealiyyət göstərən 1718 bələdiyyənin maksimum 800-ə qədəri yaxşı işləyir. Yerdə qalanı işə nəinki yerli

əhəmiyyətli problemlərin həllində aktiv deyil, hətta onların səlahiyyətində olan vergi növləri üzrə yiğimləri həyata keçirə bilirlər. Buna görə de bəle hesab edirik ki, aktiv olmayan, zoif fealiyyət göstərən kiçik bələdiyyələr bələdiyyələrin birləşdirilməlidir. Əhalisi Azərbaycan əhalisi qədər olan kəndlərdə cəmi 150-200 bələdiyyə fealiyyət göstərdiyi halda bizdə 1718 bələdiyyə var. Bu, Azərbaycan əhalisinin sayı nisbətində çoxdur».

Dekabrda keçiriləcək seçki ərefəsində bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsinə və ya onlara maliyyə təminatının yaradılması istiqamətində hansı deyisiçiliyin ola biləcəyinə golincə, T.Rzayev bildirib ki, 2007-ci ildə birinci oxunuşundan keçən «Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında» qanun layihəsində bələdiyyələrə çox mühüm səlahiyyətlərin verilməsi nəzərdə tutulur: «Milli Məclis mənzil-kommunal, yaşıllaşdırma, sovet dövründə qalmış yarımqıç binalar və təsərrüfatların idarəciliyinin bələdiyyələrə verilməsinin tərofdarıdır. Bu səlahiyyətlərin bələdiyyələrə verilməsi realdır. Regional məsələlər komitesində bu tip məsələlər xüsusi olaraq qabardır. Yerlərdə vəziyyəti öyrənirik və bilirik ki, bələdiyyələr bu səlahiyyətlərin öhdəsindən çox rahatlıqla gələcək».

«Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında» qanun layihəsinə xarici ekspertlər də rəy verib. Ancaq onların rəyində bələdiyyələrə daha ciddi səlahiyyətlərin verilməsi təklif olunur. Həmin təkliflərdə bildirilir ki, təbii qaz, içməli su, elektrik enerjisi, yol təsərrüfatı üzrə xidmətlərin göstərilməsi kimi fundamental səlahiyyətlər də bələdiyyələrə verilməlidir. Ancaq hələlik Azərbaycan bələdiyyələri bu cür köklü səlahiyyətləri yerinə yetirmək gündən deyil. Ona görə də dekabrda keçiriləcək bələdiyyə seçkilərində yüksək intellektli, hüquq savadı olan adamların namizədliliyinin irali sürüləməsi nəzərdə tutulur ki, gələcəkdə onlara əlavə səlahiyyətlər veriləndə öhdəsindən gələ bilsinlər.

Rəşad SADIQOV

«MilliÖN» ödənişləri internet vasitəsilə qəbul edir

Tez-tez qarşımıza çıxan ödəniş köşklərinin tətbiqi ilə ölkəmizdə mobil və sabit telefon şəbəkəsi haqlarının, kommunal xərclərin, internet, kabel TV və bank xidmətlərinin, hətta təyyarə biletlərinin ödənişləri sahəsində ciddi dəyişikliklər olmuşdur. Bu yenilik sayəsində ödəyici ilə yerləşir. Bu ödəniş şəbəkə-

ödənişi qəbul edən operatorun hesabına köçürülrə.

Bakıda «MilliÖN» köşkləri ticarət və biznes mərkəzlərində, metro stansiyalarında, supermarketlərdə, banklarda, hava limanlarında, Bakı şəhərinin domiriyol stansiyalarında və digər orazılarda yerləşir. Bu ödəniş şəbəkə-

qəbəzə çap edə bilər.

Xidmətdən istifadə üçün heç bir ödəniş nəzərdə tutulmayıb. Burada mobil, stasiyonar telefon, kommunal, internet provайдer və kabel teleleviziya hesablarını Visa, Visa Electron, MasterCard və ya Maestro kartları vasitəsilə ödəmək mümkündür. Onlayn

ödəniş qəbul edən operatorun hesabına köçürülrə.

Xidmətdən istifadə üçün heç bir ödəniş nəzərdə tutulmayıb. Burada mobil, stasiyonar telefon, kommunal, internet provайдer və kabel teleleviziya hesablarını Visa, Visa Electron, MasterCard və ya Maestro kartları vasitəsilə ödəmək mümkündür. Onlayn

ödəniş qəbul edən operatorun hesabına köçürülrə.

Ödəniş terminalı kimi də istifadə edə bilərlər. Bunun üçün istifadəçi www.million.az saytında qeydiyyatdan keçməlidir. Qeydiyyatdan sonra istifadəçi öz «Şəxsi kabinet»inə daxil olmaq imkanı verilir. «Şəxsi kabinet»də ödəmələr üzrə tarixçə yaradılır. Bu xidmət vasitəsilə istifadəçi öz bank hesabını idarə etdə və keçirdiyi əməliyyatlar haqqda

ödəmə zamanı «şəxsi kabinet»də aylıq ödəmələrin qeydiyyatı və ödəmə tarixçəsinin yaddaşda saxlanılması mümkündür. Internet vasitəsilə ödəmə üçün hər ödəmə üzrə bonuslar da nəzərdə tutulub.

Saytdan istifadə edənlərin məlumatlarının təhlükəsizliyinə golincə, şirkət bu barədə istifadəçiye təminat verir. Saytdan istifadə edənlərin məlumatları, istifadəçilərin saytdan istifadə zamanı əldə etdikləri məlumatlar və istifadə zamanı sayıda toplanan şəxsi məlumatlar, şirkətin «məxfilik» siyasetinə uyğun olaraq gizli saxlanılır.

AYTƏN

Sənaye məhəllələri

Azərbaycan hökuməti ölkədə sənayenin inkişafını sürətləndirmək və regionlarda bu sahəni dirçəltmək üçün sənaye texnoparkları ilə yanaşı, sənaye məhəllələri yaratmayı planlaşdırır. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, sənaye məhəllələrinin yaradılması məqsədilə müasir təcrübə öyrənilib və ilk layihənin Neftçala rayonunda həyata keçiriləcək. Əhalisi Azərbaycan əhalisi qədər olan kəndlərdə cəmi 150-200 bələdiyyə fealiyyət göstərdiyi halda bizdə 1718 bələdiyyə var. Bu, Azərbaycan əhalisinin sayı nisbətində çoxdur.

«Hər bir rayonda sənaye zonaları olmalıdır. Azərbaycanda dövlət siyaseti bu istiqamətdə aparılır. Eyni zamanda, biz bu sahədə ölkəmizdə sənayenin, iqtisadiyyatın və kənd təsərrüfatının inkişafını sürətləndirmək üçün dünyada gedən təcrübəni də bilirik».

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

zəstələr nəzərdə tutulur. Dövlət büdcə vəsaitləri hesabına elektrik enerjisi daxil olmaqla, qaz, su, kanalizasiya və s. zəruri infrastrukturun yaradılması çöklənərək xərclər ödəməyi planlaşdırır. Bundan başqa, məhəllələrinə yaradılması planlaşdırılır. Növbəti mərhələdə bu layihənin digər regionlarda tətbiqi nəzərdə tutulur.

gionlardakı istehsal imkanlarını artırmaq, istifadə edilməmiş iqtisadi və təbii resursları istehsala colb etmək, elmutumlu roqabətbəqiliyyətli milli istehsali formalasdırmaq, elmin istehsali ineqrasiyasını daha da gücləndirmək əsas strateji tədbirlər hesab olunur. Yaxın 10 ilə Azərbaycanın ümumi ixracında sənaye məhsulları-



İqtisadçı Zaur Qasimovun fikrincə, sənaye məhəllələri sənaye sektorunun inkişaf etdirilməsi ilə yanaşı, həmin regiona investisiyanın colb edilməsi məqsədilə güzəştlərin tətbiq edilməsidir. Sənaye məhəllələri sənaye şəhərciklərini və ya onlardan nisbəton kiçik orazini ohata edir. Məqsəd sənaye məhəllələrində kiçik və orta sahibkarlıq subyektlərinə istehsəl və xidmət strukturlarını genişləndirməkdir. Bu orazılarda həm yerli, həm xarici investorlara güzəştlərin müyyənəşdirilməsində məqsəd odur ki, orada investisiya qoymaq cəlbəcidi olsun. Bu da həmin orazılarda yeni iş yerlerinin yaradılması üçün bunun işsizliyin dənən çox müşahidə olunduğu bölgelərdə yaradılması məqsədədir.

Dünya təcrübəsinə əsasən, sənaye məhəllələrində yüngül, yeyinti sənayesi məhsullarının istehsələrinə tətbiq edilməsidir. Sənaye məhəllələri sənaye şəhərciklərini və ya onlardan nisbəton kiçik orazini ohata edir. Məqsəd sənaye məhəllələrində kiçik və orta sahibkarlıq subyektlərinə istehsəl və xidmət strukturlarını genişləndirməkdir. Bu orazılarda həm yerli, həm xarici investorlara güzəştlərin müyyənəşdirilməsində məqsəd odur ki, orada investisiya qoymaq cəlbəcidi olsun. Bu da həmin orazılarda yeni iş yerlerinin yaradılması üçün bunun işsizliyin dənən çox müşahidə olunduğu bölgelərdə yaradılması məqsədədir.

Milli Məclisin İqtisadi siyaset komitəsinin üzvü Vahid Əhmədov heç edir ki, Sumqayıtda böyük sənaye texnoparkı şəbəkəsinin yaradılması və onunla bağlı bələdiyyələrinin yaradılması və digər prioritet layihələr - Qaradağ, Mingəçevir, Gəncədə texnoparkların inşası daha məqsədədir. Avropa İttifaqı (Aİ) və Dünya Bankı (DB) ilə birgə əməkdaşlıq çərçivəsində respublikamızda bu modelin yaradılmasına texniki dəstək göstəriləcək. Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xənim Malena Mard bildirib ki, qurum regionlarının sosial-iqtisadi inkişafına dəstək vermək məqsədilə ölkədə kiçik və orta sahibkarlar üçün sənaye məhəllələrinin yaradılmasına sahəsində əməkdaşlıq edəcək. DB-nin Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali isə boyan edib ki, Azərbaycanla əməkdaşlıq çərçivəsində müxtəlif rayonlarda sənaye şəhərciklərinin yaradılması dəstəklənir.

Qarışdakı illərdə vergi siyasetinin əsas istiqamətlərinin birinin vergi bazasının genişləndirilməsi olduğunu nəzərə alsaq, yeni sənaye modeli bu siyasetin həyata keçirilməsi və böyük təbəkənin təsərrüfatını meydana çıxarıb. Regionaldakı iri şəhərlərə - Qaradağ,

Mingəçevir, Gəncədə texnoparkların inşası daha məqsədədir. Avropa İttifaqı (Aİ) və Dünya Bankı (DB) ilə birgə əməkdaşlıq çərçivəsində respublikamızda bu modelin yaradılmasına texniki dəstək göstəriləcək. Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xənim Malena Mard bildirib ki, qurum regionlarının sosial-iqtisadi inkişafına dəstək vermək məqsədilə ölkədə kiçik və orta sahibkarlar üçün sənaye məhəllələrinin yaradılmasına sahəsində əməkdaşlıq edəcək. DB-nin Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali isə boyan edib ki, Azərbaycanla əməkdaşlıq çərçivəsində müxtəlif rayonlarda sənaye şəhərciklərinin yaradılması dəstəklənir.

Qarışdakı illərdə vergi siyasetinin əsas istiqamətlərinin birinin vergi bazasının genişləndirilməsi olduğunu nəzərə alsaq, yeni sənaye modeli bu siyasetin həyata keçirilməsi və böyük təbəkənin təsərrüfatını meydana çıxarıb. Regionaldakı iri şəhərlərə - Qaradağ,

Mingəçevir, Gəncədə texnoparkların inşası daha məqsədədir. Avropa İttifaqı (Aİ) və Dünya Bankı (DB) ilə birgə əməkdaşlıq çərçivəsində respublikamızda bu modelin yaradılmasına texniki dəstək göstəriləcək. Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xənim Malena Mard bildirib ki, qurum regionlarının sosial-iqtisadi inkişafına dəstək vermək məqsədilə ölkədə kiçik və orta sahibkarlar üçün sənaye məhəllələrinin yaradılmasına sahəsində əməkdaşlıq edəcək. DB-nin Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali isə boyan edib ki, Azərbaycanla əməkdaşlıq çərçivəsində müxtəlif rayonlarda sənaye şəhərciklərinin yaradılması dəstəklənir.

Qarışdakı illərdə vergi siyasetinin əsas istiqamətlərinin birinin vergi bazasının genişləndirilməsi olduğunu nəzərə alsaq, yeni sənaye modeli bu siyasetin həyata keçirilməsi və böyük təbəkənin təsərrüfatını meydana çıxarıb. Regionaldakı iri şəhərlərə - Qaradağ,

Mingəçevir, Gəncədə texnoparkların inşası daha məqsədədir. Avropa İttifaqı (Aİ) və Dünya Bankı (DB) ilə birgə əməkdaşlıq çərçivəsində respublikamızda bu modelin yaradılmasına texniki dəstək göstəriləcək. Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xənim Malena Mard bildirib ki, qurum regionlarının sosial-iqtisadi inkişafına dəstək vermək məqsədilə ölkədə kiçik və orta sahibkarlar üçün sənaye məhəllələrinin yaradılmasına sahəsində əməkdaşlıq edəcək. DB-nin Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali isə boyan edib ki, Azərbaycanla əməkdaşlıq çərçivəsində müxtəlif rayonlarda sənaye şəhərciklərinin yaradılması dəstəklənir.

Qarışdakı illərdə vergi siyasetinin əsas istiqamətlərinin birinin vergi bazasının genişləndirilməsi olduğunu nəzərə alsaq, yeni sənaye modeli bu siyasetin həyata keçirilməsi və böyük təbəkənin təsərrüfat

beynəlxalq panoram

ABŞ-da internetə vergi ləğv edilə bilər

Nümayəndələr Palatası internetə vergilərin ləğv edilməsi haqqında qanun layihəsini qəbul edib. Bundan sonra yerli ştatlarə əhalidən internet şəbəkəsinə qoşulmaq üçün vergi tutulması, internetə çıxışla bağlı hər hansı əlavə ödənişlər tətbiq edilməsi qadağan olunacaq.

ABŞ Senati qanun layihəsini bu il noyabrın 1-dək təsdiq edə bilər. Noyabr ayında belə vergilərin tətbiqinə olan müvəqqəti qadağanın müddəti başa çatır. Qanun layihəsi internet şəbəkəsinə qoşulmaq vergi tətbiq edən ABŞ-in 7 ştatının siyasetinə qarşı yönəlib.

Hesablamalara görə, yalnız Viskonsin ştatı bu verginin tö-



bıqından ilde 127 milyon dollar gəlir əldə edirdi. Texas ştatında

bu gəlirin həcmi 350 milyon dollar təşkil edirdi.

Latviyada ƏDV azaldılacaq

Parlament komissiyası ve Seym hökumətin əlavə deyər vergisinin azaldılması ilə bağlı təsəbbüsündən dəstəkləyiblər. Ölkənin İqtisadiyyat Nazirliyi hesab edir ki, verginin dərcəsinin azaldılması üçün əsaslar var, lakin son istehlakçı bundan, çətin ki, nəsə udmuş olacaq. İqtisadiyyat Nazirliyinin parlament katibi Ilona Platonova qeyd edib ki, ƏDV-nin azaldılması vətəndaşalar qayğı göstərdiklərini nümayiş etdirmek istəyen siyasetçilərin populist addımıdır. Lakin vətəndaşların ümidi etdiyi kimi qıymətlərin aşağı düşəcəyini gözləmək əhəmiyyətli. «Hələ 2012-ci ilə Əkinçilik Nazirliyi Latviya istehsalçılarının mənafelerini nəzərə alaraq qida məhsullarına ƏDV-nin azaldılması üçün bütün mümkün argumentlə-

ri tapşırıq etmişdir. Digər ölkələrin təcrübəsinin öyrənilməsi zamanı məlum oldu ki, həmin ölkələrdə vətəndaşlar ƏDV-nin azaldılmasından ilk növbədə qonşu ölkələrin - Litva və Estoniyən istehsalçıları bərabər soviyyədə qabağa düşəcklər. Buna görə də ƏDV dərcəsi yalnız Latviya istehsalçılarının digər ölkələrin məhsullarına nisbətdə üstünlüyə malik olduğu mallara aşağı salınmalıdır», - İlona Platonova bildirib.

Bununla belə, ƏDV-nin azaldılmasının başqa bir vacib aspekti də var. Bu, sahibkarların rəqabətə davamlılığını yüksəldə biliçək əhəmiyyətli addım ola bilər. Ona görə də vergilerin azaldılması düşüñülmüş şəkildə aparılmışdır və yalnız ayrı-ayrı mallara tətbiq edilmişdir. «Bütün məhsullara ƏDV-nin azaldılması fayda verməyəcək, çünki bu

halda vergi yerli məhsullarla yarışı, idxlə olunmuş məhsullar üçün də azalacaq. ƏDV-nin azaldılmasından ilk növbədə qonşu ölkələrin - Litva və Estoniyən istehsalçıları bərabər soviyyədə qabağa düşəcklər. Buna görə də ƏDV dərcəsi yalnız Latviya istehsalçılarının digər ölkələrin məhsullarına nisbətdə üstünlüyə malik olduğu mallara aşağı salınmalıdır», - İlona Platonova bildirib.

Bununla belə, ƏDV-nin azaldılmasının başqa bir vacib aspekti də var. Bu, sahibkarların rəqabətə davamlılığını yüksəldə biliçək əhəmiyyətli addım ola bilər. Ona görə də vergilerin azaldılması düşüñülmüş şəkildə aparılmışdır və yalnız ayrı-ayrı mallara tətbiq edilmişdir. «Bütün məhsullara ƏDV-nin azaldılması fayda verməyəcək, çünki bu

Avstraliyada karbon qazı tullantılarından vergi tutulmayıcaq


Ölkə parlamenti sənaye müəssisələri üçün karbon qazı tullantılarına görə vergini ləğv edib. Bununla da Bas-nazir Toni Abbott öz seki-qabağı platformasının əsas vədlerindən birini yerinə yetirib.

«Sizin dəstəyiniz nəticəsinə bəzən faydalı, dağıdıcı vergidən qurtulduq. Bu vergi insanların işlərini itirməsinə, əlavə xərclər yaranmasına gətirirdi, ətraf mühitə isə ümumiyyətlə kömək etmirdi», - deyə T. Abbott parlament üzvlərinə bildirib. Amma tullantılara görə ver-

ginin ləğvi hökumətin atmosferin çirkənləndirilməsinin azaldılması siyasetindən intina etdiyi bildirir. Bunun üçün istehsalata ekoloji təmiz texnologiyaların tətbiqinə imkan yaratmaq layihənin hazırlanması planlaşdırılır.

Verginin ləğvi leyboristlər və «yaşlılar» partiyaları tərəfindən bayanlıdır. Onlar mühafizəkarlar partiyasının temsilçisi olan baş naziri «ölükəni ekoloji və iqtisadi flakatə doğru apardığını» görə ittihad ediblər.

2012-ci ilə Culija Qillard hökuməti tərəfindən qəbul edilmiş vergi hər ton karbon qazına görə 24,15 Avstraliya dolları (22,6 ABŞ dolları) təşkil edirdi. Bu vergini dağ-məden və energetika sferalarında çalışan texminən 350 şirkət öyrəndi. Xatırladıq ki, Avstraliya adambanına düşən istixana qazlarının miqdərinə görə dünyada lider mövqedədir. Hökumət bu vergini atmosferə karbon qazı tullantılarının azaldılması məqsədilə tətbiq etdi, verginin tövbədən sonra elektrik enerjisinin dəyərinin kəskin artması bu addımlın atılması böyük biznes və ehali arasında narahiq qarşılığınə maraq odayan amil, vadaredici səbəb olmuşdu.



Yuxarıdan aşağı:

1. ABŞ-in Pensilvaniya ştatında şəhər; 2. Göyçay rayonunda kənd, türk xalqlarından birinin adı; 3. Kişi adı; 4. Alkanlar sinfindən üzvi maddə; 5. «Arşın mal alan» filmində (1965) Həsən Məmmədovun canlandırdığı obraz; 6. İdman şərhçisi, kinoaktör və ABŞ-in 40-ci prezidenti; 9. İtalyanın şimalında çay; 13. At cinsi; 15. İki mümkün (adətən, arzu olunmayan) şeydən birini seçmə zərurəti; 16. Hevəs və maraq odayan amil, vadaredici səbəb; 17. İlk ayalarından biri;

18. Bəzi cisimləri özün çəkmək və itələmək xassəsinə malik cism; 20. Bir iş, hədisə və s. haqqında məlumat; 21. Məslək, eqidə.

Soldan sağa:

1. 1920-ci il Yay Olimpiya Oyunlarının paytaxtı; 5. Yüz il; 7. Cakomo Puççininin Karlo Qotsinin eyniadlı pəysi osasında yazdığı 5 şübhə qab; 22. İndoneziyada şəhər; 23. Süpermen - Komiks personajı; 24. Aerofon qrupuna daxil qədim müsiki aləti; 25. Uzaq fəzalara uçan şəxs.

11. Cənub-Qərbi Avropana ölkə; 12. Spirtli içki (ənənəvi tünd alman şərabi); 14. Ayı-kimilər fasiləsinə aid məməli heyvan növü; 19. «Bararin on yeddi an» filmində (1973) Maks Otto fon Ştirlis obrazını canlandıran sovet və Rusiya kinoaktyorunun soyadı; 21. Kimya laboratoriyalarda məyələri qızdırmaq üçün işlədilən dar uzun boğazlı, adətən, girdə və ya konusəkilli şübhə qab; 22. İndoneziyada şəhər; 23. Süpermen - Komiks personajı; 24. Aerofon qrupuna daxil qədim müsiki aləti; 25. Uzaq fəzalara uçan şəxs.

Tərtib etdi: Rafael

Qəzetimizin ötan nömrəsində getmiş krossvordun cavabları:

Yuxarıdan aşağı: 1. Eskimo; 2. Seminar; 3. Rulet; 4. Makaka; 5. Mayya; 6. Yarasa; 9. Şlak; 13. Soda; 15. Triqger; 16. Ahşeri; 17. Gitar; 18. Amplia; 20. Umbra; 21. Tarif.
Soldan sağa: 1. Ekstremum; 5. May; 7. Kompleks; 8. Ayar; 10. Manat; 11. Kollaps; 12. Kross; 14. Sketç; 19. Hyundai; 21. Teizm; 22. Elba; 23. Madriqal; 24. İda; 25. Platforma.

krossvord

Yuxarıdan aşağı:

1. ABŞ-in Pensilvaniya ştatında şəhər; 2. Göyçay rayonunda kənd, türk xalqlarından birinin adı; 3. Kişi adı; 4. Alkanlar sinfindən üzvi maddə; 5. «Arşın mal alan» filmində (1965) Həsən Məmmədovun canlandırdığı obraz; 6. İdman şərhçisi, kinoaktör və ABŞ-in 40-ci prezidenti; 9. İtalyanın şimalında çay; 13. At cinsi; 15. İki mümkün (adətən, arzu olunmayan) şeydən birini seçmə zərurəti; 16. Hevəs və maraq odayan amil, vadaredici səbəb; 17. İlk ayalarından biri;

18. Bəzi cisimləri özün çəkmək və itələmək xassəsinə malik cism; 20. Bir iş, hədisə və s. haqqında məlumat; 21. Məslək, eqidə.

Soldan sağa:

1. 1920-ci il Yay Olimpiya Oyunlarının paytaxtı; 5. Yüz il; 7. Cakomo Puççininin Karlo Qotsinin eyniadlı pəysi osasında yazdığı 5 şübhə qab; 22. İndoneziyada şəhər; 23. Süpermen - Komiks personajı; 24. Aerofon qrupuna daxil qədim müsiki aləti; 25. Uzaq fəzalara uçan şəxs.

«Vergilər» qəzetinin kompüter mərkəzində yığılış sahifələnnin «Azerbaijan» nasriyyatində cap olunmuşdur.

Tiraj: 14200

idman

«Synergy Baku» Çexiyada yarışib

Çexiyada Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kategoriyali birləşmənin «Kralovehradeckebo Kraje» Qran-prisi keçirilib. Yarışda Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası «Synergy Baku»nın 6 üzvü - Tural İsgəndərov, Maksim Averin, Markus Eybeger, Daniel Klemme, Maykl Şvayzer və Yan Sokol da çıxış edib.

178 km-lik mübarizonun yekunu olaraq komanda

üzvlərimizdən on yüksək göstəriciyə Markus Eybeger imza atıb - o, yürüş qalibindən 4 dəqiqə 5 saniyə geri qalmalı starta çıxan 134 velosipedçi arasında 14-cü olub. Maykl Şvayzer və Tural İsgəndərov fini xəttini eyni anda - müvafiq olaraq 45-46-ci yerdə keçiblər.

Yeri gəlməkən, güclü yağış səbəbindən starta çıxan velosipedçilərin yarıdan çoxu - düz 74 nəfəri fini xəttini keçə bilməyib və mübarizəni yarımcıq dayandırıb.

Akademik avarçəkənimiz finalda

İdmanımız Boris Yotov Nancinqdə yeniyetmələrin 2-ci Yay Olimpiya Oyunlarının akademik avarçəkənin yarışlarının final mərhələsində çıxış etmək hüququ qazanıb.

B.Yotov avqustun 19-da bir nəfərlək qayıqda

(JM IX) yarışın yarıfinal mərhələsində 1000 metr məsafəyə 3 dəqiqə 23,85 saniyə nəticə ilə finalda mübarizə aparmaq hüququ qazanıb.

Final yarışları bu gün - avqustun 20-də keçiriləcək.

mozaika

Böyük Türk Qurultayı başa çatıb


Macaristanın Bugats bölgəsindəki Kişunsaq Milli Parkında Macar-Turan Fondunun təşkilatçılığı ilə türk-hun dünəsının birləşməsi təşəssüm etdirən Böyük Qurultay başa çatıb. Sayca beşinci olan qurultayın əsas məqsədi türk-hun dünəsi təmsilçilərinin bir araya toplanması və onların milli mədəniyyət nümunələrinin nümayişi olub. Qurultay iştirakçı dövlətlərinin sayıının çoxluğu və miqyası baxımından fərqli olub. Ölkəmizdən tədbirdə Milli Məclisin deputatları, jurnalistlər, elm və mədəniyyət xadimləri, müsələqişlər iştirak edib.

Qurultayın açılış mərasimində qədim dövr geyimlərində əsgərlərin iştirakı ilə döyüş sohnələri canlandırılıb, müxtəlif yarışlar keçirilib. Macaristan parlamentinin vitse-spikeri Şandor Lejak bu tədbirin xalqlar arasında dostluğa böyük bir töhfə olacağına əminliyini ifadə etdi. Daha sonra Macar-Turan Fondunun sədri Andraş Biro və Macaristanın əsas siyasi partiyalarından olan Daha Yax-

şı Macaristan Uğrunda - Yobbik partiyasının sədri Qabor Vona türk-macar münasibətləri, macarların qədim soy-kökleri haqqında danışınlar və qurultayın Macaristanla türk dövlətləri arasındaki münəsibətlərin daha da inkişaf etdirilməsi baxımından geniş imkan yaradacağı qeyd ediblər.

Qurultayda türk xalqlarının obəni qardaşlığı ilə bağlı andığın mərasimi keçirilib, andın mətni əski türk olıfbasında lövhəyə həkk olunub. Tədbir mədəni proqramla davam etdirilib. İlk olaraq sohñəyə Azərbaycan Qədim Musiqi Alethəri Ansamblı çıxb. Ansamblın ifasında Azərbaycan xalq mahnları çoxsaylı tamaşaçılara tərəfindən böyük maraqla qarşılamb və sürətli alqışlarla müşayiət olunub. Öz adət-ənənələrini nümayiş etdirən iştirakçıların ifa etdikləri müsikişər, rəqs qruplarının çıxışları tədbirə xüsusi rəng qatıb. Qurultayın son günü, əsasən, qədim türk dünyası mərasimləri nümayiş etdirilib.

Tədbir çərçivəsində müxtəlif sənədlər, müsələqişlər keçirilib, yarmarka təşkil edilib. Ümumilikdə, tədbirdə 200 mindən artıq tamaşaçı olub.

Azərbaycanlı ən böyük mükafat aldı

Azərbaycan əsilli İran vətəndaşı, riyaziyyatçı Məryəm Mirzəxani Nobel mükafatına bərabərtutulan «Fields» beynəlxalq medallı alan ilk qadın olub. Beynə-

xalq Riyaziyyat Birliyi ABŞ-in Kaliforniya ştatının Stanford Universitetində dərs deyən Məryəm Mirzəxanını «Fields» medali ilə təltif edib.

Cavanlaşdırılan gen tapılıb

Massachusetts Institutunun (ABŞ) alımları maya hüceyrələrində NTD80 geni aşkar ediblər. Başqa genlər güclü təsir göstərən bu gen cavanlaşma prosesini feallaşdırın spesifik zülal növü əmələ getirməyə qadırdı.

Hazırda alımlar qocalma prosesini ləngidən və insanın ölüm müddətini uzada bilən məsələnin həllinə çox yaxınlaşıblar. Hüceyrələrin nüvəsindəki

dəyişiklikləri öyrənen alımların qənaətinə görə, qocalmanın əsas mexanizmləri möhz burada işleyir.

Alımlar hesab edirlər ki, mayanın hüceyrə səviyyəsində bölünməsi sayəsində bilavasitə insan orqanızmində bioloji proseslərin tənzimlənməsi, qocalma proseslerinin idarə olunması mexanizmlərin işlənilib hazırlanması və ölüm müddətinin uzadılması üçün perspektivlər yaranır.

Çaparımız beynəlxalq turnirin qalibi olub

Belçikada atçılığın konkur növü üzrə CSI-2* kategoriyalı «Lier» beynəlxalq turnirinə yekun vurulub. Üç gün davam edən yarışda Azərbaycanı millimizin üzvü Patrik Makentli təmsil edib.



Əvvəlcə idmanımız «Alice» ləqəbli atla «Small Tour Qran-pri» mərhələsinin qalibi olub. Mury Z» ləqəbli atla çıxış edən çaparımız yeno Sonra çaparımız cavan atlara keçirilən yarışa qo-

Beynəlxalq Şahmat Federasiyasının bayrağı Azərbaycana təqdim edilib

Norveçdə keçirilən Dünya Şahmat Olimpiadasının sonuncu gündə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) bayrağı Azərbaycan nümayəndə heyətinə təqdim olunub.

Bayraq Baş nazirin müavini, 2015-ci ilde Bakıda keçiriləcək dünya kuboku yarışının və 2016-ci ildə təşkil olunacaq şahmat olimpiadasının təşkilat komitələrinin sədri Yaqub Eyyubova verilib.

Etimada görə FIDE rəhbərliyinə təşəkkür edən Yaqub Eyyubov Bakının həm də yarışa kuboku yarışmasını, həm də şahmat olimpiadasını yüksək seviyyədə keçirəcəyinə əminliyini bildirib.

Üzüm tumu xərcəng xəstəliyinə qarşı təsirli vasitədir

Almaniya Sağlamlıq Mərkəzinin internet portalında dorc olunmuş elmi məqalədə qara üzüm tumunun və qabığının faydasından söz açılır. Alman alimləri məqalədə qeyd edirlər ki, üzüm tumunda və qabığında nadir meyvə-tərəvəz növlərində rast gəlinən, orqanızın faydalı və müsbət təsir gücüne malik olan resveratrol, kversetin və flavonoid kimi maddələr mövcuddur.

Üzüm tumunun imunitet sistemini gücləndirən məkələ yanaşı, xərcəng xəstəliyinə qarşı qoruyucu rolə malik olduğunu bildirilir. Üzüm tumu xərcəngin müalicəsindəki mənfilikləri aradan qaldırmaqla berabər, qan damarlarını qorur, damar xəstəliyinin qarşısını alır və müalicə edir.

Üzüm tumu və qabığının müalicəsindəki mənfilikləri aradan qaldırmaqla berabər, qan damarlarını qorur, damar xəstəliyinin qarşısını alır və müalicə edir.

Bundan əlavə, infarkt xəstəliyi riskini azaldır, pis xolesterolu azaldıb yaxşı xolesterolu yüksəldir, şəkərdən əziyyət çəkən xəstələrə müsbət təsir edir.

Elmi tədqiqatların nəticələri deməyo əsas verin ki, üzüm tumu gözün şəffaf təbəqəsinin qorumaqla yanaşı, yaşla birləşdə artan görəzəfiyyinə mane olur, qan və limfa dövranını nizamlayır, deri problemlərinə müsbət təsir edir, dörni gözləndirir və döri salan mane olur.

Bundan əlavə, allergiya problemlərinin qarşısını almaq xüsusiyətlərinə malik olan üzüm tumu diş eti qanamalarında müalicəvi əhəmiyyətə malikdir. Eyni zamanda, üzüm tumu C vitamininin təsirini artırır, saç hüceyrələrini inkişaf etdirir, qan yaradır, qanazlığının qarşısını alır və qan temizləyir. Böyrək ve bağırsaqları temizləyir, revmatizm xəstəliyinə müsbət təsir edir.

Robotlar insanları əvəz edəcək

Belçikalı alımlar Yunanistan, Bolqarıstan, Polşa və Rumuniya kimi Avropa ölkələrində yaxın perspektivdə iş yerlərinin bölgündürməsi məsələlərinə dair tədqiqatə həsi olumluş məqalə dorc etdirmişlər.

Tədqiqatçılar müəyyənləşdirilmişlər ki, iyirmi ildən sonra işi qüvvələri yenidən bölgündürüləcək. Menecər, hüquqşunas, kredit analitiki kimi vəzifələri robotlar tamamilə əvəz etdiyinə görə bu vəzifələr qeyri-aktual olacaq.

«İnforming» saytının yazdığu na görə, alımlar qeyd edirlər ki, əvəzlenmək qorxusu olmayanlar tibb və sosial sahələrin işçiləridir.



Tədqiqatın müəlliflərindən Ceyms Boulz qeyd edir ki, iş yerlərinin saxlamaq üçün insanlara yeri peşələri fəal mənimsəmək, səriştələrini artırmaq lazımdır.

Xatırladıq ki, kosmik fozanın öyrənilməsi kimi tehlükeli və çətin işdə də insanları təzliklə maşınlar əvəz edəcək. Uzaq planetlərde isə insan populasiyasının 3D-printerde çap olunmuş nümunələri meskunlaşacağıdır.

Müdirliklər deyib ki...

«Uğur əldə edənlər yalnız öz qabiliyyətlərinə inanınlardır. Bu, dəyişməz və müzakirə olunmaz qanundur». Pablo Picasso (1881-1973)

